

# **“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına  
uyğun hazırlanmış Maliyyə Hesabatları və  
Müstəqil Auditorların Rəyi**  
31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə

# "PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MÜNDƏRİCAT

---

	Səhifə
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HƏZİRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-4
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI	
Maliyyə vəziyyəti haqqında hesabat	5
Məcmu gəlir haqqında hesabat	6
Kapitalda dəyişikliklər haqqında hesabat	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8-9
Maliyyə hesabatları üzrə qeydlər	10-44

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI  
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI  
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə, "Protean Construction" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Cəmiyyət") maliyyə hesabatları ilə bağlı Cəmiyyət rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2023-cü il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin ildə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:


- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-yə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyətin maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 15 iyul 2024-cü il tarixində Cəmiyyətin İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

**İdarə Heyəti tərəfindən:**

  
**Mehmed Tahmazov**  
İdarə Heyətinin sədri

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

  
**Kamala Qasimova**  
Baş mühasib

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

No.: \_\_\_\_\_

Date: \_\_\_\_\_

## MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə:

### **Şərti Müsbət Rəy**

Biz “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) 31 dekabr 2023-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, Şərti Müsbət Rəy bölməsində göstərilmiş məsələlərin təsiri istisna olmaqla, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2023-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

### **Şərti Müsbət Rəy üçün Əsaslar**

Cəmiyyət tərəfindən həyata keçirilən illik mal-material ehtiyatlarının sayım prosedurlarının tarixi bizim layihəni qəbul etdiyimiz tarixdən daha əvvəl olduğu üçün, 31 dekabr 2023-cü il tarixinə Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının sayılması prosesini müşahidə edə bilməmişik. Biz, həmçinin Cəmiyyətin 31 dekabr 2023-cü və 2022-ci il tarixlərinə maliyyə vəziyyəti haqqında hesabatda 4,617,037 AZN və 3,836,745 AZN məbləğlərində qeyd olunmuş Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının sayı və vəziyyəti ilə bağlı alternativ üsullar vasitəsilə əminlik əldə edə bilməmişik. Bu məsələlərin nəticəsi olaraq, biz mal-material ehtiyatları, eləcə də məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarda təqdim edilmiş elementlər ilə bağlı hər hansı bir düzəlişin tələb olunub-olunmadığını müəyyən edə bilməmişik.

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üzrə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESŞ məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESŞ məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.



No.: \_\_\_\_\_

Date: \_\_\_\_\_

### **Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti**

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### **Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti**

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilməsi üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;

No.: \_\_\_\_\_

Date: \_\_\_\_\_

- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası



# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2023-CÜ İL TARİXİNƏ

(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il	31 dekabr 2022-ci il
<b>AKTİVLƏR</b>			
<b>Uzunmüddətli aktivlər</b>			
Əmlak, tikili və avadanlıqlar	7	46,910,200	32,162,471
Əmlak, tikili və avadanlıqlar üzrə avans ödənişləri		-	436,225
Qeyri-maddi aktivlər		4,667	-
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>46,914,867</b>	<b>32,598,696</b>
<b>Cari aktivlər</b>			
Məl-material ehtiyatları	8	4,617,037	3,836,745
Avans ödənişləri	9	-	1,333,542
Debitor borcları	10	6,197	130,094
Pul vəsaitləri və onların ekvivalentləri	11	3,169,004	10,319,620
Digər cari aktivlər		49,961	29,178
<b>Cəmi cari aktivlər</b>		<b>7,842,199</b>	<b>15,649,179</b>
<b>CƏMİ AKTİVLƏR</b>		<b>54,757,066</b>	<b>48,247,875</b>
<b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>			
<b>ÖHDƏLİKLƏR</b>			
<b>Uzunmüddətli öhdəliklər</b>			
Təxirə salınmış vergi öhdəliyi	12	1,450,331	1,112,685
Əmlak, tikili və avadanlıqlar üzrə ödəniləcək vəsaitlər		740,000	-
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		<b>2,190,331</b>	<b>1,112,685</b>
<b>Cari öhdəliklər</b>			
Kreditor borcları və digər ödəniləcək vəsaitlər	13	2,957,360	541,386
Ödəniləcək vergilər		3,287,904	3,863,681
Alınmış avanslar		3,320	11,306,884
<b>Cəmi cari öhdəliklər</b>		<b>6,248,584</b>	<b>15,711,951</b>
<b>Cəmi öhdəliklər</b>		<b>8,438,915</b>	<b>16,824,636</b>
<b>KAPİTAL</b>			
Səhmdar kapitalı	14	160,672	160,672
Bölüşdürülməmiş mənfəət		46,157,479	31,262,567
<b>Cəmi kapital</b>		<b>46,318,151</b>	<b>31,423,239</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>54,757,066</b>	<b>48,247,875</b>

İdarə Heyəti tərəfindən:

Məhəmməd Təhməzov  
İdarə Heyətinin sədri

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

Kəmalə Qasımova  
Baş mühasib

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

10-44-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.



# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

## MƏCMU GƏLİR HAQQINDA HESABAT

31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il tarixində baş a çatmış il üzrə	31 dekabr 2022-ci il tarixində baş a çatmış il üzrə
Müqavilələr üzrə gəlirlər	15	70,869,075	43,470,487
Müqavilələr üzrə xərclər	16	(37,378,157)	(22,029,971)
<b>Ümumi mənfəət</b>		<b>33,490,918</b>	<b>21,440,516</b>
Ümumi və inzibati xərclər	17	(2,031,777)	(1,462,289)
<b>Əməliyyat mənfəəti</b>		<b>31,459,141</b>	<b>19,978,227</b>
Ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	10	185,834	(317,528)
Mənfəət vergisindən başqa digər vergilər		(425,326)	(170,061)
Xarici valyuta zərəri, xalis		(13,086)	(26,950)
Faiz xərci	18	(8,365)	-
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər		(5,906)	-
Digər xərclər, xalis	19	(70,440)	(60,478)
<b>Mənfəət vergisindən əvvəl mənfəət</b>		<b>31,121,852</b>	<b>19,403,210</b>
Mənfəət vergisi xərci	12	(6,294,068)	(3,871,590)
<b>İl üzrə xalis mənfəət</b>		<b>24,827,784</b>	<b>15,531,620</b>
<b>İL ÜZRƏ CƏMI MƏCMU GƏLİR</b>		<b>24,827,784</b>	<b>15,531,620</b>

İdarə Heyəti tərəfindən:

Məhəmməd Təhmezov  
İdarə Heyətinin sədri

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

Kəmalə Qasımova  
Baş mühasib

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

10-44-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.



# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMIYYƏTI

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT  
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azərbaycan Manatı ilə)

	Səhmdar kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
<b>1 yanvar 2022-ci il</b>	<b>160,672</b>	<b>24,007,373</b>	<b>24,168,045</b>
Elan edilmiş dividendlər	-	(8,142,200)	(8,142,200)
İl üzrə cəmi məcmu gəlir	-	15,531,620	15,531,620
Səhmdarlar tərəfindən digər vəsaitlərin geri çəkilməsi	-	(134,226)	(134,226)
<b>31 dekabr 2022-ci il</b>	<b>160,672</b>	<b>31,262,567</b>	<b>31,423,239</b>
Elan edilmiş dividendlər	-	(8,860,000)	(8,860,000)
İl üzrə cəmi məcmu gəlir	-	24,827,784	24,827,784
Səhmdarlar tərəfindən digər vəsaitlərin geri çəkilməsi	-	(1,072,872)	(1,072,872)
<b>31 dekabr 2023-cü il</b>	<b>160,672</b>	<b>46,157,479</b>	<b>46,318,151</b>

İdarə Heyəti tərəfindən:

Məhəmməd Təhməzov  
İdarə Heyətinin sədri

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

Kəmalə Qasımova  
Baş mühasib

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

10-44-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il tarixində baş a çatmış il üzrə	31 dekabr 2022-ci il tarixində baş a çatmış il üzrə
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:</b>			
Mənfəət vergisindən əvvəlki mənfəət		31,121,852	19,403,210
Mənfəət vergisindən əvvəlki mənfəətin xalis pul vəsaitlərinin axını ilə üzleşdirilməsi üzrə düzəlişlər:			
Köhnəlmə və amortizasiya xərcləri		3,525,394	2,248,738
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər		5,906	4,758
Debitor borcları üzrə ehtimal olunan kredit zərərlərinin (bərpası)/tutulması	10	(185,834)	317,528
Faiz xərci	18	8,365	-
Avans ödənişlərinə hesablanmış ehtiyat	19	59,537	72,064
Öhdəliyin silinməsi üzrə gəlir	19	-	(15,886)
Xarici valyuta zərəri, xalis		13,086	26,950
<b>Dövrüyyə kapitalı üzrə dəyişikliklərdən əvvəlki əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri:</b>		<b>34,548,306</b>	<b>22,057,362</b>
Əməliyyat aktiv və öhdəliklərində dəyişiklik:			
Mal-material ehtiyatları üzrə dəyişiklik		(780,292)	(412,096)
Debitor borcları üzrə dəyişiklik		309,731	2,764,362
Digər cari aktivlər üzrə dəyişiklik		(20,783)	3,493,941
Avans ödənişləri üzrə dəyişiklik		1,274,005	(340,842)
Alınmış avanslar üzrə dəyişiklik		(11,303,564)	(1,229,318)
Kreditor borcları və digər ödəniləcək vəsaitlər üzrə dəyişiklik		2,402,598	(266,944)
Ödəniləcək vergilər üzrə dəyişiklik		(1,190,679)	(1,840,839)
<b>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitləri:</b>		<b>25,239,322</b>	<b>24,225,626</b>
Ödənilmiş mənfəət vergisi		(5,341,520)	(1,079,500)
<b>Əməliyyat fəaliyyətindən yaranan xalis pul vəsaitləri</b>		<b>19,897,802</b>	<b>23,146,126</b>
<b>İNVESTİSIYA FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:</b>			
Əmlak, tikili və avadanlıqların satın alınması		(17,122,775)	(17,074,735)
Qeyri-maddi aktivlərin satın alınması		(5,000)	-
Əmlak, tikili və avadanlıqların satışı üzrə daxilolmalar		20,304	-
<b>İnvestisiya fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri</b>		<b>(17,107,471)</b>	<b>(17,074,735)</b>
<b>MALİYYƏ FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:</b>			
Səhmdarlar tərəfindən digər vəsaitlərin geri çəkilməsi		(1,072,872)	(134,226)
Ödənilmiş dividendlər		(8,860,000)	(8,142,200)
Borc vəsaitləri üzrə ödənilmiş faiz		(8,365)	-
Borc vəsaitləri üzrə daxilolmalar		1,511,371	-
Borc vəsaitlərinin ödənilməsi		(1,511,371)	-
<b>Maliyyə fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri</b>		<b>(9,941,237)</b>	<b>(8,276,426)</b>

## “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMIYYƏTI

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)  
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il tarixində baş çatmış il üzrə	31 dekabr 2022-ci il tarixində baş çatmış il üzrə
Pul vəsaitləri və onların ekvivalentləri üzrə məzənnə fərqlərinin təsiri		290	(17,441)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ ÜZRƏ XALIS AZALMA		(7,150,616)	(2,222,476)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	11	10,319,620	12,542,096
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	11	3,169,004	10,319,620

İdarə Heyəti tərəfindən:

Məhəmməd Təhməzov  
İdarə Heyətinin sədri

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

Kəmalə Qasımova  
Baş mühasib

15 iyul 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

10-44-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.